



Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına öz töhfəsini verir

İlham ƏLİYEV: "Beynəlxalq ictimaiyyət Ermənistani məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin"

Əvvəl 1-ci sah.

Biz səylərimizi pandemiyanın yaradığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq seviyədə samarəli və birge cavabının formalasdırılması üzərində cəmləşdirdik.

Bu baxımdan, Qoşulmama Hərəkatının sedri qismində Azərbaycan pandemiya qarşı global seyrlərin sahəsində edilmesi üçün bir səra beynəlxalq təşəbbüslerle çıxış edib. Biz Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşündür keçirilmiş teşəbbüsünləri iki dərəcədən artırıb. 2020-ci il mayın 4-də həmin tədbiri təşkil etdi.

Təmas Qrupunun dünyanın müxtəlif regionlarını temsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sedri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sedri, Avropa İttifaqının Alı nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti de iştirak edilər.

Qoşulmama Hərəkatının onlayn Zirvə görüşünün praktiki nticəsi olaraq, Hərəkətə üzvələrən əsas humanitar və tibbi ehtiyaclarını ehətə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzvələrin mövcud ehtiyaclarının müyyənəşdiriləməsi üçün həmin məlumat bazasını istifadə etməyən kimi istifadə edir.

Zirvə görüşü zamanı men Qoşulmama Hərəkəti adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları seviyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsinə taklif etdi. Ümumilikdə həmin teşəbbüs BMT-ye üzv olan 150-dən çox dövlət tərəfindən destəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkəti ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə həmanlı yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkətinin üzv dövlətlərinin nəzərdə tutulub.

Qlobal səhiyyə böhəri fonunda "peyvənd millətçiliyi" narahatlı doğurur. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qeyndir. Bu gündən dünəydə mövcud olan peyvəndlərin 82 fəldindən çoxu zəngin dövlətlər tərəfindən alınır, azərbələr payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməklə olan, xüsusilə də az inkişaf etməklə olan, ölkələrin öz shəhərinin gərginlikləri imkanına mənşət verir.

Bu məsələyə münasibətde Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkəti adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə iki rübürb və həmin qətnamə cari ilin mart ayında yekdiliklə qəbul edilib.

Bununla yanaşı, biz hər fərsətdə, inkişaf etmiş ölkələr və beynəlxalq donor təşkilatlarının inkişaf etməklə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz shəhərinin gərginlikləri imkanına mənşət verir.

Cətinliklərin bir-biri ilə six əlaqəli olduğunu nəzərə alaraq, Azərbaycanın sadıqliyi ilə sehiyyə və əmək nazirlerinin onlayn toplantuları keçirilək, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər seviyyəsində de görüşlərin keçirilməsi nəzərdə tutulub.



Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı məntəqədən, Azərbaycan sedri qismində təşkilat üzrə generalın institusional şəbəkəsinin yaradılması və məmənliklərin keçiriləcək. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkətinə üzv dövlətlərin eməkdaşlığından parlamentlərlərə istiqamətini de inkişaf etdirmək niyyətindədir.

Bakı Zirvə görüşündəki çıxışında vurgulanmışdır ki, Qoşulmama Hərəkatının digər təsisi tələbatlı dialogunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sedriyinin prioritetləri sırasında olacaq. Məmənluqluq yeqd edirəm ki, Azərbaycan səhərləri dövründə digər beynəlxalq təsisi tələbatlılarla köprülərin yaradılmasına müvəffəq olub. Tərrixədə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkətinin yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi teşəbbüsünü destəkləyib. Qoşulmama Hərəkət və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.

Azərbaycan Qoşulmama Hərəkətinin vahid sənisi ucaldırıb, Hərəkətin məraqlarının bütün mümkin beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkəti çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkətin mövqeyinin və nüfuzun gücləndirilməsi sahəsində bir sənədə təsdiq etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etmeye çağırırdı.



Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddesinin 11-ci bendinə uyğun olaraq, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati esaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mehanizmlərini müyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

1-ci fasil Ümumi müdəddələr

Madde 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənətləri ifade edir:

1.1.1. **berpa olunan enerji mənbələri** - ətraf mühitdə daim mövjud olan, yaxud mütləmədi yaranan enerji mənbələri (hidroenerji, kükürd enerjisi, güləs enerjisi, geotermal enerji, biokütüle enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çökilme enerjisi, su axınlarının enerjisi vs.);

1.1.2. **elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsi** - bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, təchizatı və istehsalını edən fəaliyyəti sahəsi;

1.1.3. **hərrac** - bərpa olunan enerji mənbələrini istehsalında müyyən edilmiş güc üzrə elektrik enerjisi istehsal edəcək istehsalçının seçilmiş və elektrik enerjisinin satınalma müqaviləsindən tətbiq ediləcək zəmanətli tarifin müyyən edilməsi üçün aukson və ya müsabiqə formasında keçirilən prosedur;

1.1.4. **elektrik stansiyası** - bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsal üçün lazım olan qarşılıqlı elaqəli avadanlıq və onlara aid tikillərin kompleksi;

1.1.5. **istehsalçı** - elektrik stansiyasında elektrik enerjisi istehsalını heyata keçirən şəxs;

1.1.6. **berpa olunan enerji mənbələrinin ərazisi** - bərpa olunan enerji mənbələrinin potensialına malik olan və elektrik enerjisinin istehsal üçün uyğun olan, müvafiq icra hakimiyyəti organının müyyən etdiyi orqan (qurum) tərəfindən müyyən edilmiş torpaq sahəsi (su obyekti);

1.1.7. **elektrik şəbəkəsi** - elektrik enerjisinin tətbiq olunması və təchizatı nəzərdə tutulmuş elektrik qurğularının məcməsu;

1.1.8. **istehlakçı** - alqı-satçı müqaviləsi esasında elektrik enerjisi satın alın və ondan elektrik qubulediciliyi vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs;

1.1.9. **elektrik şəbəkəsinə qoşulma müqaviləsi** - istehsalçı ile ötürüçü elektrik şəbəkəsi üzrə dövlət elektroenergetika müəssisəsi, elektrik təchizat şəbəkəsi üzrə enerji təchizatı müəssisəsi arasında bağlanılan, elektrik stansiyasının elektrik şəbəkəsinə qoşulmasının təmin edilməsi və buna dair idmətin göstərilməsi haqqında müqavilə;

1.1.10. **zəmanətli alıcı** - elektrik enerjisinin zəmanətli tariflərlə satın alınması, həmçinin onun elektrik enerjisinin topdansatış bazarsızdır, təmən edən müvafiq icra hakimiyyəti organının müyyən etdiyi orqan (qurum);

1.1.11. **zəmanətli tarif** - elektrik şəbəkəsinə verilən elektrik enerjisinin her kilovat-saat üçün dəstək mehanizmi cərçivəsində bərpa olunan enerji mənbələrinin ərazisi üzrə hərrac və ya bərba calbetmə yolu ilə müyyənəndirilməmiş istehsalçılara münasibətdə müyyən edilən tarif;

1.1.12. **aktiv istehlakçı** - elektrik enerjisinin istehlak etmək yaradı, bərpa olunan enerji mənbələrinə hesabın müvafiq icra hakimiyyəti organının müyyən etdiyi orqan (qurum) müyyən etdiyi güc hədəfəndək elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs;

1.1.13. **elektrik enerjisinin satınalma müqaviləsi** - bərpa olunan enerji mənbələri ərazilərində istehsal edilmiş elektrik enerjisinin alqı-satqısına dair istehsalçı ilə zəmanətli alıcı arasında bağlanılan müqavilə;

1.1.14. **fəaliyyət planı** - bərpa olunan enerji mənbələrinin təbədəm Mövcud potensialı, müsələr texnologiyaları, elektrik şəbəkəsinin inkişafı, elektrik enerjisinin istehlak proqnozları və elektrik enerjisi istehlakçılarının məarifləndirilməsi təqiqatlarında aparılmış təqdiqatlarla esaslanan, ümümüdüllüklər, yerli və digər tədbirlər, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəyə dair hədəfləri müyyən edən və müvafiq icra hakimiyyəti organının müyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən senəd;

1.1.15. **balanslaşdırma** - dövlət elektroenergetika müəssisəsi tərəfindən keyfiyyət göstəricilərinə uyğun elektrik enerjisinin istehsalı, idxlə, ixracı və istehlakı arasında davamlı balans təmin edən hərəkət və prosesler;

1.1.16. **balanslaşdırma məsuliyyəti** - elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisi istehsalının, istehlakının və alqı-satqısının qəbul edilmiş qrafiklərinə uyğun olaraq balanslaşdırmasına dair öhdəlikləri, həmçinin onların dövlət elektroenergetika müəssisəsi qeyri-balanslı tənzimləməsindən irələnən maliyyətli öhdəlikləri üzrə mesuliyyəti.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müyyən olmuş mənətləri ifade edir.

Madde 2. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxığı beynəlxalq müqavilələrdən, bu Qanun və energetika sahəsinin tənzimləmə dərəcədən müyyən edilmiş hüquqi aktlarla ifade edilir.

2.2. Əlet azad iqtisadi zonasında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində münasibətlər “Əlet azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Madde 3. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimləməsinin principi

3.0. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimləməsi aşağıdakı prinsiplərə əsaslanır:

3.0.1. dəstək mehanizmlərinin tətbiqi;

3.0.2. dəstək mehanizmlərindən bərabər istifadə imkanı və şəffaflığın təmin edilməsi;

3.0.3. istehsalçılar üçün elektrik şəbəkəsindən bərabər istifadə imkanlarının yaradılması;

3.0.4. bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında beynəlxalq standartları tətbiqi;

3.0.5. bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi.

Madde 4. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət vəzifələri

4.0. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət vəzifələri aşağıdakılardır:

4.0.1. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasetini formalaşdırmaq və heyata keçirmək;

4.0.2. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində fəaliyyət planlarını qəbul etmək;

4.0.3. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi akıları qəbul etmək;

4.0.4. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə elvəriliş investisiya məhitiñin yaradılmasını təmin etmək;

4.0.5. bərpa olunan enerji mənbələrinin ərazilərini müyyənəndirme;

4.0.6. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mehanizmlərini tətbiq etmək;

4.0.7. peşəkar mütəxəssislərin hazırlanması, kadr potensialının gücləndirilməsi və tədris programlarının tərtibi ilə bağlı tədbirlər helyətəkjmək.

2-ci fasil

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəyə dəstək

Madde 5. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mehanizmləri

5.0. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bərpa olunan enerji mənbələrindən istifadə sahəsində elektrik enerjisi istehsalı üçün aşağıdakı dəstək mehanizmləri tətbiq olunur:

5.0.1. bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklenməsi;

5.0.2. aktiv istehlakçıların dəstəklənməsi;

5.0.3. elmi tədqiqatçıların dəstəklənməsi;

5.0.4. Azərbaycan Respublikasının Vətən Məcəlləsində və “Görmük tarif haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mehanizmlər.

Madde 6. Bərpa olunan enerji mənbələrinin ərazisi

6.1. Bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.2. Atlaşa ilkin qiymətləndirmə əsasında bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.3. Əməkdaşlılıq və tətbiq etmə əsasında bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.4. Əməkdaşlılıq və tətbiq etmə əsasında bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.5. Müvafiq icra hakimiyyəti organının müyyən etdiyi orqan (qurum) tərəfindən müyyən etdiyi tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.6. Əməkdaşlılıq və tətbiq etmə əsasında bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.7. Əməkdaşlılıq və tətbiq etmə əsasında bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.8. Əməkdaşlılıq və tətbiq etmə əsasında bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.9. Əməkdaşlılıq və tətbiq etmə əsasında bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.10. Əməkdaşlılıq və tətbiq etmə əsasında bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəsaitlərin tətbiqi ilə dəstəklənməsi;

6.11. Əməkdaşlılıq və tətbiq etmə əsasında bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təsəkküti möqədəli bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vəs



XXXII Tokio Yay Olimpiya Oyunları



Tokioya fərəhla, Bakıya zəfərlə

Əvvəl 1-ci sah.


Diger rayvate göre, Ellada hökmüdarı İftit Sparta hökmüdarı Likurqla müqavilə bağlayıv ve bu şərəfə dostluq bayramı keçirmeyi qərara alırlar. Müyyen muddət keçidindən sonra Ellada torpağında bütün herbi erməliyatlardan dayandırılır. Oyunların keçirməsi mərasimi emek, meşət və sülh remziniçevirilir.

Klassik dövr (e.e. V-VI əsrlər) Olimpiya oyunlarının programına iki-təkerlər arabalarda yürüs, yumruq döyüşü, bəsnövçülük (qacış, nizə və disk tullamaq, uzunuz tullanmaq, güləş), həmçinin incesənət müsabiqələri və s. daxil iddi.

Lakin müasir Olimpiya oyunlarının tarixinə sinağında keçərək bugünkü günde gelib çatmasında en böyük rol fransız pedaqoq Baron Pyer de Kubertenə məxsusdur. Tarixi aşarsırmalarla yenə alan menberələrə əsəsan, o, bu zaman Olimpiya ideyalarını derisini rəngindən, sosial, siyasi, dini ekipindəndən və idmanaya dəxili olmayan digər amillərdən asıl olmayaq, bütün qitələrin atletləri arasında virdanlı idman mübarizəsinin simvolu kimi qəbul etmişdir. Bir faktı da unutmamalı ki, Kubertenə qədər Olimpiya oyunlarının berpasi ilə məşqul olanlar arasında İtalyanın görkəmli dövlət xadimi Mateo Palmiyer de var. O, hələ intibah dövründə antik Olimpiya oyunlarının berpasi ilə məşqul olmuşdur. Sonrakı cəhdler isə ingilis alimləri Robero Dovero ve Jilberta Vestan (1703-cü və 1756-cı illər) tərəfindən edilmişdir. Hetta J.Vestan özünün doktorluq dissertasiyasını bu mövzuya həsr etmişdir.

26 əsrlik fasildən sonra yenidən Yunanistanda

Müasir Olimpiya oyunlarının ya-



yanın paytaxtı London isə 3 dəfə (1908-ci, 1948-ci, 2012-ci illər) turnirin evsahibi olmuşdur. Almaniya (Berlin - 1936-cı il və Münhen - 1972-ci il), Fransa (Paris - 1900-cü və 1924-cü il), Avstraliya (Melburn - 1956-cı il, Sidney - 2000-ci il) hərəye 2 dəfə, İsviçər (Stokholm - 1912-ci il), Belçika (Antverpen - 1920-ci il), Hollandiya (Amsterdam - 1928-ci il), Finlandiya (Helsinki - 1952-ci il), İtalya (Roma - 1960-ci il), Yaponiya (Tokio - 1964-ci il), Meksika (Meksiko - 1968-ci il), Kanada (Montreal - 1976-ci il), SSRİ (Moskva - 1980-ci il), Cənubi Koreya (Seoul - 1988-ci il), İspaniya (Barcelona - 1992-ci il), Çin (Pekin - 2008-ci il) isə bir dəfə Yay Olimpiya Oyunlarını keçirmişlər.

Xatırladag ki, 1916-ci, 1940-ci və 1944-cü illərdə Olimpiya oyunları təşkil olunmamışdır. Bunun əsas sebəbi həmin illərin I və II Dünya müharibələri dövründən təsadüf etməsidir.

Olimpiya yarışlarının
ən yaşlı qalibləri

Planetin en güclü idmançılarının yanıldığı Olimpiya oyunları rekordları ilə de yadda qalmışdır. Coxları həsab edir ki, burada ancaq gənclər iştirak edə və medal qazana bilərlər. Lakin 1972-ci ilde Almaniyanın Münhen şəhərində keçirilən Olimpiya oyunlarında iştirak edən ingilərli Xilda Lorna Consonun 70 yaşlı olmuşdu. Bu yaşa baxmayaq, Xilda atçılıq idmanının çıxışetmə növündə böyük məharət göstərmişdi.

Kışilər arasında en yaşlı Olimpiya iştirakçısı isə işveçli Oskar Svan olmuşdur. O, 1920-ci ilde Meksikoda keçirilən Yay Olimpiadasında 73 yaşında gülə atıcılığı programında

AFİNADAN TOKİOYADƏK

32-ci Yay Olimpiya Oyunlarına sayılı günlər qalır



nistanın Afina şəhəri yaxınlığında yerleşen Olimpiya məbədindən götürür. Bundan sonra xüsusi seçilən oğlan və qızlar məşəli Olimpiya oyunları keçirilən şəhəre doğru qaça-qaca bir-birlərinə ötürülür. Son anda məşəl adlı-sanlı bir idmançıya verilir və o, stadiona daxil olub Olimpiya oyunlarının məşəlini yandırır. Bu məşəl yarışların açılışından başlangıçına qədər söndürülür.

İlk Olimpiya oyunlarında stadion-daki məşəli əsəsan kişi idmançı yandırır. Qadın idmançılar arasında isə 1-ci dəfə isə şərafla 1968-ci ilde Meksikoda keçirilən Olimpiadada meksikalı Enriqueta Basilio Sofolo layiq görülmüşdür. Maralıqlı ki, BOK rehberliyi məşəli elində tutan idmançı seqəndə əsəsan onun ad-sənənə, qazandığı uğurlara və yarışılı olması fikir verir. Ancaq 1958-ci ilde Melburn Olimpiadasında məşəli 18 yaşlı, heç kimin tanımadiği avstraliyalı Ronald Klark yandırılmışdı. 8 isə sonra isə Tokio məşəli yandırmaq hüquq Yaponiyanın Xirosima şəhərində atom bombası düşən gün anadan olmuş losin Sakaiye verilmişdi.

Olimpiya andı
Olimpiya andı

"Bütün idmançılar adından men Olimpiya oyunlarında idman qanunlarına hörmət edib, esl idman ruhunda və komandalarımızın uğurunu düzənerek çıxış edəcəyim və içi-rəm!" ilk dəfə 1920-ci ilde Antverpende keçirilən olimpiadada yerli qıncılcıdan Viktor Buan bu andisələrmişdi. Ve hemin vaxtdan indi-yedək Olimpiya oyunlarında her bir idmançı by yarışların hemin qanunlarla keçiriləcəyinə andı.

1968-ci ilde Meksikada keçirilən Olimpiadada idmançıları yanaşan, həkimlər de ilk dəfə and içimlər. Onun məzmunu belədir: "Həkimlər biterət keçiriləcəyinə və yarışların qanunlarına hörmət ediləcəyinən və içi-rəm!"

1968-ci ilde Meksikada keçirilən Olimpiya oyunlarında qaldırılan bayraqa yanaşı, açılış günü stadionda yandırılan məşəl de yadda qalır. Ənənəyə görə, məşəlin alovu Yuna-

tesis Kongresi Kubertenin Olimpiya oyunlarının esas principellərini, qayda və müddəclarının xartiyasını bəyənir. Kongres Olimpiya oyunlarının antik enənələr üzrə - dörd ilədə bir dəfə keçirməyi qərara alır.

Qəbul edilmiş qərardan sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Qəbul edilmiş qərardan sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadani 6 il gözləməyər ilk oyunları 1896-ci ilde keçirməyi qərara alır.

Bəyənmiş dövrdən sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ilde Parisdə keçirməyi təklif edir. Hami buna səs verir. Lakin Yunanistan nümayəndəsi, məşhur şair v



BİLDİRİŞ

"Azərbaycan" qəzeti 17.06.2021-ci il tarixli nömrəsində dərc edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən mərkəzi ofisi üçün 2 adəd 30 kVA gücündə elektrik tənzimleyicisinin və Yevlax və Quba şəhərlərində yerləşən Ərazi idarələri binalarında istismar olunan UPS avadanlıqları üçün akkumulyatorlarının və onların qurşadırılması işlərinin satın alınması üzrə açıq tender Komissiyasının qərarına əsasən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir.

Tender komissiyası

BİLDİRİŞ

"Bakı Metropoliteni" QSC tərefindən 13.04.2021-ci il tarixdə keçirilmiş 2021-ci il "Bakı Metropoliteni" QSC üçün kətriclərin açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə "DCTEK" MMC qalib elan olunmuşdur.

Qalib gelmiş təşkilat ilə 12.07.2021-ci il tarixdə ƏDV daxil 100350,74 (yüz min üç yüz elli manat 74 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

"Azərbaycan Milli Antidoping Agentliyi" Publik Hüquqi şəxsi "İdman sahəsində müxtəlif tədbirlərin keçirilməsi" xidmətlərinin satın alınmasına dair açıq tender elan edir

Məlqondərənlər (podratçılar) dövlət satınalmalarının <https://www.etender.gov.az> vahid internet Portalından tender haqqında etrafı məlumatı elde edə bilərlər.

Məlqondərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesab köçürüdüdən sonra tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından eldə edə bilərlər.

Tenderda iştirak haqqı 260 manatdır.

Təşkilat - "Azərbaycan Milli Antidoping Agentliyi" Publik Hüquqi Şəxs

VÖEN: 1503403061

Bank: "Unibank" CB-nin Mərkəz filialı Kod: 512264

VÖEN: 1300017201

M/H: AZ46NABZ0135010000000015944

S.W. İ. F. T. BIK: UBAZAZ22

H/H: AZ75UBA2428477064090AZN003

iştirak haqqı heç bir haldə geri qaytarılmır.

Məlqondərənlər (podratçılar) tenderde iştirak etmək üçün aşağıdakı şəndərlər təqdim etməlidirlər:

- tender teklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender teklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

Tender komissiyası

- Azərbaycan Respublikasında vergilərə ve digər icbari ödenişlər aid yerinə yetirilməsi vaxtı keçmiş öndəlkərindən olmaması haqqında müvafiq vergi orqanından arayış;
- məlqondərənlərin (podratçıların) son bir ildəki fealiyyəti haqqında vergi orqanları tərefindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- məlqondərənin (podratçının) son bir ildəki (əger daha az müddət istirak etgərsə, bütün fealiyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərefindən verilmis arayış;
- məlqondərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq xidmətler üzrə uyğunluq sertifikatları.

Məlqondərənlər (podratçılar) tenderde iştirak etmək üçün yuxarıda göstərilən şəndərləri (tender teklifi və bank təminatı istisna olmaqla) **06 avqust 2021-ci il saat 11:00-a**, tender teklifi və bank təminatı isə **16 avqust 2021-ci il saat 18:00-a** qədər dövlət satınalmalarının vahid internet Portal vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı **17 avqust 2021-ci il saat 11:00-da** dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvanla müraciət etmək olar:

Bakı şəhəri, İzmir küçəsi, 8, Hyatt Tower III, tel: 599 08 28, faks: 599 08 29

e-mail: konul.suleymanova@amada.az

Əlaqələndirici şəxs: Hacıyev Emil.

Tender komissiyası

"Azərişq" ASC Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə 110/35/6 kV-luq "Gəncə-2" və 110/35/6 kV-luq "Daşkəsən" yarımsənayaları arasında 110 kV-luq iki dövrli hava xəttinin çəkilməsi işlərinin satın alınması məqsədilə təkliflər sorğu elan edir

Təkliflər sorğusunda iştirak etməyən 500 (beş yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürüdüdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Mirzəqəliyev küçəsi, 130 ünvanından ala bilərlər.

"Azərişq" ASC

Hesab: AZ83AIIB33020029441802068118

VÖEN: 9900069391

Benefisiarın Bankı: "Kapital Bank"ın Gənclik filialı

Kod: 200189

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

SWIFT Code: ALIBAZXX

Iddiələr tərefindən ödənilmiş iştirak haqqı heç bir haldə geri qaytarılmır.

Maraqlanan şəxslər (+994 12) 440-39-93; daxili (92-19) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Əlaqələndirici şəxs - Namiq Heybatov. namiq.heybatov@azerishq.az

Təkliflər sorğusunda iştirak etmək üçün şəndərlər 29 iyul 2021-ci il saat 12:00-a qədər qəbul olunur. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

Iddiələrin təklifləri 30 iyul 2021-ci il saat 12:00-da Mirzəqəliyev küçəsi, 130 ünvanında "Azərişq" ASC-nin inzibati binasında açılacaqdır.

"Azərişq" ASC Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Daşkəsən rayonunun ərazisində yerləşən mövcud 110/35/6 kV-luq "Daşkəsən" yarımsənayalarının, 2x40 MVA gücündə yenidən qurulması işlərinin satın alınması məqsədilə təkliflər sorğu elan edir

Təkliflər sorğusunda iştirak etməyən 500 (beş yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürüyüdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Mirzəqəliyev küçəsi, 130 ünvanından ala bilərlər.

"Azərişq" ASC

Hesab: AZ83AIIB33020029441802068118

VÖEN: 9900069391

Benefisiarın Bankı: "Kapital Bank"ın Gənclik filialı

Kod: 200189

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

SWIFT Code: ALIBAZXX

Iddiələr tərefindən ödənilmiş iştirak haqqı heç bir haldə geri qaytarılmır.

Maraqlanan şəxslər (+994 12) 440-39-93; daxili (92-19) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Əlaqələndirici şəxs - Namiq Heybatov. namiq.heybatov@azerishq.az

Təkliflər sorğusunda iştirak etmək üçün şəndərlər 29 iyul 2021-ci il saat 12:00-a qədər qəbul olunur. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

Iddiələrin təklifləri 30 iyul 2021-ci il saat 12:00-da Mirzəqəliyev küçəsi, 130 ünvanında "Azərişq" ASC-nin inzibati binasında açılacaqdır.

Tender komissiyası


BİLDİRİŞ

Azərbaycan Dövlət Bedən Terbiyəsi və idman Akademiyası Tender komissiyasının 29 iyul 2021-ci il tarixdə "idman avadanlıqlarının satın alınması" üzrə keçirdiyi kotirovka sorğu prosedurunda "LIFE ELEKTRO-NIKS" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmişdir. Qalib iddiəti ilə 07 iyul 2021-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Məhəmmədiyə, 52-cc məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Bas redaktor müavinləri - 538-86-86, 434-63-30,
539-72-39,
Masul katib - 539-43-23,
Masul katib müavinləri - 539-44-91,
Parlement və siyaset şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyət, idman
va informasiya şöbəsi - 432-37-68,
Humanitar siyaset şöbəsi - 538-56-60, 539-63-82,
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilüstrasiya şöbəsi - 538-84-73,
Kompiuter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzeti
kompiuter mərkəzində
yüyib sohbetləmiş,
"Azərbaycan" nöşrityatında
cap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,

dare üçün gəndərlər digər
yazılardakı fikirlər də
Azərbaycan dövlətinin
manafeyinə uyğun gölməlidir

Ölyazmalara cavab verilmər
və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 4088
Sifariş 1252
Qiyməti 40 qəpik

OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzeti 2021-ci il üçün abuna yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatıyımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərbaycan" ASC (012) 440-46-94, (012) 441-19-91

(012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Kaspı" MMC (012) 432-39-55, (012) 510-82-24

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26